



Əvəz Lelədag

(əvvəli ötən sayıımızda)

Daud Xeyriyan yazır: "Martın 2-də "Qaflan" erməni qrupu 200-dən artıq azərbaycanlı meyidini yiğib Xocalıdan təxminən 1 km aralı olan qəbiristanlıqda yandırıldı. Axırıncı maşında mən alnından və qolundan yaralanmış 10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş bu uşaqaclığa, soyuğa, yaralarına baxmayaraq hələ də sağ idi. O, sakitcə nəfəs alırdı. Ölümle çarpışan bu uşağın baxışlarını unuda bilmirəm və heç vaxt unutmayacağam. Bir qədər sonra Tigran adlı əsgər qızın saçlarından tutub alovlanmaqdə olan meyit tonqalına atdı. Mənə elə gəldi ki, yanın meyitlərin arasında kim isə qışqırır, köməyə çağırıdı. Bu vəhşiliyi gördükdən sonra mən daha yeriye bilmədim". Bu, erməni vəhşiliyinə ermənin etirafıdır!

Mayor Leonid Kravets adlı ziyalının Xocalı barədə dediklərindən:

"26 fevralda mən yaralıları daşıyırdım. Mən özüm 200-ə qədər öldürilmiş və səpələnmiş adamları gördüm. Sonra uçduq, ölüleri götürmək istədik. 1 kapitan da var idi, adı yadımdan çıxıb. O ölüler arasında özünün 4 yaşlı oğlunu tapdı. Onun kəllə beyni dağılmışdı. Kapitan ağılını itirdi. Götürə bilmədiyimiz başqa uşağın başı kesilmişdi. Biz hər yerde vəhşicəsinə təhqir olunmuş qadın, uşaq, qoca meyidləri gördük".

1992-ci ildə əsir düşmüş Xanım arvadın dediklərindən: "Bizi, kəndin arvad-uşağı, cavanını, ahişini bir yere topladılar. Dinəni güllədilər. Gelinim Mələk on gün idi zahı yatmışdı. On günlük çəga mənim qucağımda idi (Lamiyənin indi 26 yaşı var) Yaş yarımlan uşağı Mələk dalına şəlləmişdi. Bu heyndə diğalarдан biri əlində avtomat tüfənglə Mələyə yaxınlaşdı: "İndi sən mənimsen" dedi! Mələk bir yere baxdı, bir göye baxdı, südəmər körpəsinə açıb bağrına basdı, yön çevirdi dərgaha. "Sən ey gözə görünməz, özün kömək et mənə, özün saxla, ya Rəbim döşümdəki körpəni. Qurda-quşa yem eylə vəhşilər yesin məni. Belə baş kəsənlərin əlində qalmayım mən, ləyaqəti alçalan bir qadın olmayım mən". Yaxınlaşış lomba ilə tüpürdü diğanın üzünə. Vəhşiləş-

Ermənilərin vəhşisi siması

miş diğa bir daraq gülləni boşaltdı ana-balənin bədəninə içindən nələ qopdu!

Ehey!!! Ay qoca leylik, Xocalıya gəlmə tək. Gözünü yumdu mələk, Tanrı onu görmədi.

Hanı haqqın gur səsi, Haraylamır bir kəsi. Qucağında körpəsi, Tanrı onu görmədi.

Göyün gözü qaraldı, Göyün gözün tor aldı, Göyün gözü kor oldu, Tanrı onu görmədi.

Ruslar ermənilərə qoşulub adamları seçirdilər. Cavan oğlanları, qızları maşın-

qalxanların cəsədlərinin sepeləndiyi yerləri görmüşük. Mən müharibə və alman fəsistlərinin vəhşilikləri barədə çox eşim, bütün bunlar ermənilərin törendiyi vəhşiliklərə müqayisədə heç nədir. Onlar 5-6 yaşlı uşaqları da gülələyir və tonqalda yandırıldılardı".

"İzvestiya" qəzetinin müxbiri Belix gördükərini belə qələmə almışdı: "Ermənilər öldürdükərini adamların gözlərini çıxarmış, qulaqların kəsmiş, baş dərilərini soymuşdular. Bəzi meyitlərin boyunlarını da vurmışdular. Bir neçə meyiti toplayaraq bronettransportyorum dalınca sürükləyirdilər".



lara doldurub harasa aparırdılar".

1992-ci ildə əsir düşmüş Kərimov Şamil mellimin dediklərindən: "Bizi bir damda suyun içində saxlayırdılar. Tikanlı məftillərlə dövrələnmiş hasarın içində gəzişirdik. Burada məftillərdən kəsilmiş qulaq, burun, dil və insanın başqa əzələrini asılmışdı. Bir üstü açıq maşın gəldi. Sürücü və iki diğa bize dedilər: "Sizə xaş gətirmişik, gəlin götürün". Dörd qulplu mis qazanı maşından endirdik. Qazanın ağını açın, əmrini verdilər. Qazanın ağızı açılında kəsilmiş insan başlarını gördük. Burada bizi bir-birimizin üstünə salıb it kimi boğuşdururlar. Kəlpətinlə qızıl dişləri çıxarırlar, çənə sümüklerini, sağlam dişləri sindirirlər. Qızarmış dəmirlə sinelərə xəç şəkilli damğa vururdular. Bizi mələk olan Zaur Gülməmmədovun, Arzu İbrahimovun, Mail Məmmədlinin bədənini siqaretlə yanıq-yanıq etmişdilər".

"Xocalı qırğını" barədə xarici jurnalıstların yazılarından:

Fransa jurnalisti Jan-İv Yunet: "Biz Xocalı faciəsinin şahidləriyik. Qetlə yetirilmiş yüzlərlə dinc əhalinin qadınlarının, uşaqların, qocaların və Xocalını müdafiəyə

"Sandi Tayms"da dərc olunan məqalədə yazılmışdı ki, "ermənilər şəhərdən baş götürüb qaçan ailələrə de aman vermir, onları avtomatlardan və pulemyotlardan açılan atəşlə kütlevi şəkildə qırırdılar".

Parisdə çıxan "Valer akt-yuel" jurnalının 14 mart 1992-ci il tarixli nömrəsində yazılmışdı: "Bu muxtar regionda erməni hərbi birləşmələrinin və onlara Yaxın Şərqi ölkələrindən köməyə gelmiş erməni hərbçilərinin müasir hərbi texnikası, o cümlədən "ASALA" vertalyotları, Suriya və Livanda hərbi düşərgələri, silah anbarları var idi. Ermənilər Qarabağın yüzdən artıq müsəlman kəndində dinc azərbaycanlı əhalini amansızlıqla qırırdılar".

"Faynenşl tayms" qəzeti 14 may 1992-ci ildə yazmışdı: "General Pyankovun deyinə görə, 366-cı batalyonun 103 erməni hərbi qulluqçusu vuruşmaq üçün Dağlıq Qarabağda qalmışdır".

Moskva "Memorial" hüquq müdafiə mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan hüquqlarının kütlevi pozulması faktları barədə məlumatlarında göstərilir. "Qaçanlar ermənilərin pusqusuna düşmüş və

gülə boran edilmişdilər... 4 gün ərzində Ağdamda 200 meyit getirilmiş, onlarca meyitdə təhqirə məruz qalma əlamətləri olmuşdur. 4 meyitin başının dərisinin soyulduğu və 1 meyitin başının kəsildiyi qeydə alınmışdır. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) dövlət məhkəmə tibbi ekspertizi yasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən etmişdir ki, 151 nəfərin ölümüne gülə yaraları, 20 nəfərə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurulmaqla öldürülmüşdür. Ağdamda sanitər qatarının qeydiyyatdan keçirilənlərin 598 nəfərində xəsəret və donma faktları müşahidə olunmuşdur. Orada diri adamın baş dərisinin soyulması qeydiyyata alınmışdır. Ermənistən Azerbaycana təcavüzü nəticəsində minlərlə insan həyatdan məhrum edilmiş, şikeş olmuş, 953 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, mülkü əhalinin ümumi sahəsi 9 milyon kvadrat kilometr olan mülkləri dağıdılıb, yandırılmışdır. Dağıdılmış və əmlakı yandırılmış yaşayış evlərinin ümumi dəyəri on milyardlarla dollar həcmindədir".

O anları yadına salanda içim göynəyir, tüstüm təpəmdən çıxır, nə idi bu günahsız insanların günahı?

"Moskovski komsomolets" belə bir xəbər yaymışdı: "Xocalıda ancaq ölürlər qalmışdır". Həmin qəzetin müxbiri V. İvleva yazmışdı: "Hücum başlayanda mən hərbi dəstənin ikinci eşelonunda irəliləyirdim. Xocalıya yaxınlaşanda buluda oxşar nəyinsə bize tərəf gəldiyini gördüm. Bu, yarıcipaq, çılgın adamlardan ibarət izdiham idi. Ən arxada qarın üstü ilə güclə yeriyen ayaqyalın bir qadın, üç uşağına arxasında bir təhər sürükləyirdi. Ən kiçik uşaq ikgünlük idi. Bu adamlar canlarını qurtarmaq üçün dağlara və meşələrə çəkilmək isteyirdilər. Amma yolda erməni silahlıları onları amansızlıqla gülleyirdilər. Erməni quldurlardan yaxa qurtaranlar isə soyuqdan və saxtadan qırılırdılar".

Qarabağın ən qədim məskənlərindən biri olan Xocalıda törədilən erməni cinayətkarlığı dünya tarixində vəhşilik baxımından analoqu çox az olan ən dəhşətli genosid idi. Xocalı faciəsi XX əsrə xüsusi qəddarlıqla törədilmiş Xatin, Xirosima, Naqasaki, Sonqmi fəlakətləri ilə bir sırada durur.